



“Azərbaycan xalqının özünü, öz dövlətini qoruya bilən əsgərləri, zabitləri, ordusu var”.



# AZƏRBAYCAN ORDUSU

AZƏRBAYCAN RESPUBLİKASI MÜDAFİƏ NAZİRLİYİNİN ORQANI

Qəzet 1992-ci il fevralın 11-dən çıxır 28 avqust 2024-cü il №64 (2875) <https://mod.gov.az> Qiyməti 30 qəpik

Türkiyə Prezidenti meşə yanğınlarının söndürülməsində dəstəyə görə Azərbaycanın liderinə təşəkkürünü bildirib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan meşə yanğınlarının söndürülməsində göstərilən dəstəyə görə Azərbaycan xalqına və Prezident İlham Əliyevə təşəkkürünü bildirib.

AZƏRTAC xəbər verir ki, Bitlis vilayətində çıxış edən Türkiyənin dövlət başçısının sözlərinə görə, Azərbaycanın lideri İlham Əliyev bir daha qardaşlıq örnəyi və "Bir millət, iki dövlət" kəlamına sədaqətini nümayiş etdirib.

Rəcəb Tayyib Ərdoğan deyib: "Qardaşım İlham Əliyev yalnız telefon danışığı ilə kifayətlənmədi, meşə yanğınlarının söndürülməsinə güclü dəstək olan amfibiya təyyarəsini ölkəmizə göndərdi. Azərbaycan həmişə Türkiyənin köməyinə gəlib, eyni zamanda, biz də çətin məqamlarda qardaş ölkəyə yardım edirik. Bu, gələcəkdə də davam edəcək".

O xatırladı ki, bundan əvvəl Rusiya Prezidenti də analoji addım atıb və Türkiyədə meşə yanğınlarının söndürülməsinə kömək etmək üçün təyyarə göndərmişdi. Ərdoğan qeyd edib: "Bu iki təyyarə sayəsində ölkəmizdə yanğınları daha sürətlə söndürə bilirik".

**ANAMA:** Ötən həftə 1308.3 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən avqustun 19-dan 25-dək icra edilən minatəmizləmə əməliyyatlarına dair məlumatı açıqlayıb.

ANAMA-dan AZƏRTAC-a bildirilib ki, ötən həftə Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilan ərazilərində aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 78, tank əleyhinə 32 mina və 839 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Ötən həftə ərzində 1308.3 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.



“Təlimlərdə döyüş hazırlığımızı daha da artırırıq”

*Təlim*

**İkinci Qarabağ müharibəsindən əvvəl əsgərlərlə ön xətdə, səngərlərdə söhbətləşirdik. Vətəndən danışırıq, torpaqdan, torpağın yaralarından, bu yaralara məlhəm Ali Baş Komandanın verəcəyi döyüş əmri ilə başlayacaq ədalətli müharibədə qazanılacaq qələbədən danışırıq. Onda əsgərlərdən biri demişdi ki, istini-bürkünü, soyuğu-saçağı hərbi xidmətə, deməli, Vətənə sədaqət yumşaldır...**

Ömrün Vətənə xidmət fəslini ifadəsi onda əsgərlərə gözəl könül xoşluğu vermişdi. "Hərbi xidmət bu fəsilə başlayır, ancaq heç zaman tamamlanmır..." - fikri əsgərlərin sayı qədər təkrarlanmışdı; o ilin isti yay günündə möcüzəvi bir sərinlik yaşamışdıq...

Yaydı. İstidi, bürküdü. Azərbaycan əsgəri bu istidə-bürküdə də öyrənir, öyrəndiklərini təcrübədə təkmilləşdirir, hərbi kimi püxtələşir.

Təlimdi. "N" hərbi hissəsinin artilleriyaçıları çöl təlimindədi. Top heyəti Vətən müharibəsində iştirak etmiş artilleriya qurğusu ilə keçirilən təlimi döyüşlərin təcrübəsi - nəzəri bilikləri tamamlayan öyrənmə prosesi bilir. Mayor Allahverdi Əhmədov dedi ki, artilleriyaçılarımız hər təlim mövzusunda real döyüş şəraitinə imitasiya səviyyəsində öyrənirlər - öyrənilmişlər bir daha mərhələlərlə, sonra bütövlükdə təkrarlanır ki, bu da məqsədin tam yerinə yetirilməsini təmin edir. Ötən təlimlərin birində əsgərin verdiyi sual ətrafında əvvəl top ko-

mandiri, sonra bölük komandiri geniş məlumatlar vermişdi. Bu məlumatlar həm mövzunu əhatələmişdi, həm də növbəti mövzularla əlaqənin nəzəri əsası olmuşdu...

İncə meh əsirdi. Ağacların xırdaca yarpaqları incəliklə titrəyirdi. "Atəş mövqeyinin tutulması, tərk edilməsi, qurğuların "Döyüşə" və "Səfərə" vəziyyətinə gətirilməsi normativlərinin yerinə yetirilməsi, kollimatorun qurulması" mövzusunda təlim başladı. Bölük komandiri top heyətini təlimatlandıraraq hamı nə edəcəyini də bilir, əmrləri necə yerinə yetirəcəyini də. Top komandiri müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Camal Dərvişov heyət üzvlərinin qurğunun ətrafında yerləşməsinə - təlimə necə başlayacaqlarına diqqət yetirirdi. Nə vaxtsa eşitdiyim bir fikri xatırlayıram: Təlim təlimdən əvvəl başlayır; təlimi təlimin təlimdən əvvəl başlayan mərhələsinin zamanəti ilə izlədik...

Top heyəti mövzunu mərhələlərlə yerinə yetirirdi. Hər

birinin hərəkətlərində cəldlik, səlislilik, rəvanlıq vardı. Bunları mövzunun nəzəri baxımdan tam mənimsənilməsinə, təcrübə bələdliyə yozuram; bələdlik icranı xeyli asanlaşdırır, təlimin müvafiq mərhələsi təlimatla müvafiq səviyyədə və müddətdə yerinə yetirilir. Təlimin ayrı-ayrı mərhələlərinin məsuliyyətlə yerinə yetirilməsi gözəl ovqat, gözəl təəssürat yaradır; döyüş hazırlığı biçimli bir prosesi izləmək nə qədər xoşdu!..

Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Pərvin Bağışov bildirdi ki, hərbi xidmətə başlayanda gənc əsgər hazırlığı kursunda artilleriyaçı olacağımı dedilər. "Artilleriyaçı olmaq haqqında heç vaxt xəyal qurmuşdum. Artilleriyamızın Vətən müharibəsində düşməne necə tələfat verdiyi haqqında mən də eşitmişdim. Bunları xatırlayanda sevindim. Savadlı və peşəkar komandirlərimizin rəhbərliyi ilə keçirilən təlimlərdə döyüş hazırlığımızı daha da artırırıq".

(Ardı 3-cü səhifədə)



Vətənə xidmət hər bir Azərbaycan gəncinin qürur mənbəyidir

3-cü səhifədə



Vətən müharibəsinin igidlərindən biri - kapitan Şamil Babayev

4-cü səhifədə



Laçın Şəhəri Günün mübarək, əziz xalqım!

5-ci səhifədə



Vətənpərvərlik tədbirləri davam edir

7-ci səhifədə

## Azərbaycan Ordusunun Baş Qərargah rəisi "Altın Kıran-2024" təliminin taktiki epizodunu izləyib



Qazaxıstan Respublikasında səfərdə olan müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qə

rargah rəisi general-polkovnik Kərim Vəliyev və onun rəhbərlik etdiyi nümayəndə heyəti Almatı vilayətinin Jarkent şəhərində yerləşən "Koktal" təlim poliqonuna gedib.

Müdafiə Nazirliyi Mətbuat Xidməti xəbər verir ki, təlimin keçirilməsi üçün poliqonda yaradılan şəraitlə tanış olduqdan sonra general-polkovnik Kərim Vəliyev komanda-idarəetmə məntəqəsinə gələrək "Altın Kıran-2024" ("Qızıl Qartal-2024") birgə taktiki-xüsusi təliminin taktiki epizodunu izləyib.

Sonra hər iki ölkənin təlimdə iştirak edən hərbi qulluqçuları ilə görüş keçirilib. Təlimdə fərqlənən hərbi qulluqçular medal və qiymətli hə



diyyələrle təltif ediliblər.

Qeyd edilib ki, "Altın Kıran-2024" birgə taktiki-xüsusi təli-

mində qarşıya qoyulan bütün tapşırıqlar yüksək peşkarlıqla yerinə yetirilib.



Azərbaycan Ordusunda milli-mənəvi dəyərlərimizin təbliği və hərbi qulluqçuların maarifləndirilməsi məqsədilə müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən həyata keçirilən tədbirlər davam etdirilir.

## Hərbi qulluqçuların maarifləndirilməsi üzrə tədbirlər keçirilir

Tədbirlər çərçivəsində Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi polkovnik Elşad Əbilov bir neçə hərbi hissəni ziyarət edib, hərbi qulluqçuların qayğıları ilə maraqlanıb. Görüşdə, həmçinin milli-mənəvi dəyərlərə sadiqlik, dövlətçilik və vətənpərvərlik ruhunda maarifləndirici söhbətlər aparılıb. Sonda hərbi qulluqçuları maraqlandıran suallar cavablandırılıb.

"Azərbaycan Ordusu"



## HHQ-də döyüş atışlı təlim keçirilib



Cari ilin hazırlıq planına əsasən, Hərbi Hava Qüvvələrinin (HHQ) helikopter bölmələri ilə döyüş atışlı təlim keçirilib.

Müdafiə Nazirliyi Mətbuat Xidməti xəbər verir ki, uçuşdan əvvəl tapşırıqlar xəritə üzərində dəqiqləşdi-

rib, hədəf hesabı aparılıb və şəxsi heyətə təhlükəsizlik qaydaları çatdırılıb.

Plana uyğun olaraq, helikopter bölmələri qrup şəklində bazalanma aerodromundan uçuşlar edərək poliqonda şərti düşmənin

yerüstü hədəflərinin məhv edilməsi üzrə tapşırıqları yerinə yetiriblər.

Helikopter ekipajlarının döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədi ilə keçirilən təlimdə qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib.

## Artilleriya bölmələri ilə nümunəvi döyüş atışlı taktiki təlim keçirilib



2024-cü ilin hazırlıq planına əsasən, artilleriya bölmələri ilə nümunəvi döyüş atışlı taktiki təlim keçirilib.

Müdafiə Nazirliyi Mətbuat Xidməti xəbər verir ki, təlimin planına uyğun olaraq, daimi dislokasiya məntəqələrindən cəmləşmə rayonlarına çıxarılan bölmələr atəş mövqelərinin tutulması, artilleriya qurğularının döyüş tətbiqinə hazırlanması və digər tapşırıqlar üzrə fəaliyyətləri yerinə yetiriblər.

Təlimin keçirilməsində əsas məqsəd bölmələrin döyüş qabiliyyətinin yüksək səviyyədə saxlanması, hərbi qulluqçuların bilik və bacarıqlarının artırılması, eləcə də komandir heyətinin artilleriya bölmələrinin idarəedilməsi vərdişlərinin təkmilləşdirilməsidir.



Vətənə xidmət hər bir Azərbaycan gəncinin qürur mənbəyidir. Bu şərəfli yol yalnız cəsarət, güc tələb etməklə qalmır, həm də doğma torpağa sadıqlıq və dərin məhəbbət tələb edir. Kapitan Rəsul Əkrəm oğlu Hüseynov da öz taleyini bu missiyaya bağlayan, çətin və şərəfli vəzifələrini layiqincə yerinə yetirən zabitlərdəndir. Onun həyatı və xidməti Vətənə bağlılığın, vətənpərvərliyin canlı nümunəsidir. R.Hüseynov və ömrünü hərbi peşəsinə bağlayan hərbi qulluqçuların xidmət yolu hər bir Azərbaycan gəncinin Vətənə olan borcunu layiqincə yerinə yetirməsi üçün örnəkdir. Onların fədakarlığı sayəsində üçrəngli Azərbaycan bayrağı hər zaman ucalarda dalğalanacaq, xalqımız isə bu torpaqlarda sülh və əmin-amanlıq içində yaşayacaqdır.

Kapitan Rəsul Hüseynov 27 mart 1995-ci ildə Naxçıvan Muxtar Respublikasının Or-

## Medallı igidlərimiz

### Vətənə xidmət hər bir Azərbaycan gəncinin qürur mənbəyidir

dubad rayonunun Dəstə kəndində dünyaya göz açıb. Kiçik yaşlarından vətənpərvərlik ruhunda böyüyən Rəsul hərbi sahəyə olan marağını hələ yeniyetmə yaşlarında göstərib. O, 2009-2012-ci illərdə Heydər Əliyev adına Hərbi Liseydə təhsil alaraq, hərbi olmaq yolunda ilk addımlarını atıb. Bu təhsil onun gələcək hərbi uğurlarının təməlini qoyub. 2012-2016-cı illərdə o, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (indiki Heydər Əliyev adına Hərbi İnstitut) təhsil alaraq, xidmətə başlayıb. 2020-ci ildən isə xidmətini Azərbaycan Hərbi Hava Qüvvələrində davam etdirir. Xidmətində yüksək peşəkarlıq nümayiş etdirən zabit müxtəlif kurslarda iştirak edərək, dərin biliklər



qazanıb. Bu da ona hərbi bacarığının artırılması, Azərbaycan adına özünə düşən vəzifələrin öhdəsindən

uğurla gəlməsi üçün əhəmiyyətli töhfələr verib.

Kapitan Hüseynovun ən mühüm xidmətlərindən biri isə 19-20 sentyabr 2023-cü ildə Azərbaycan Ordusunun heyata keçirdiyi antiterror əməliyyatlarında iştirakıdır. O, bu əməliyyatlarda öz hərbi bilik və bacarıqlarını səfərbər edərək yüksək peşəkarlıq göstərib. Bu xidmətlərinə görə Rəsul Hüseynov Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə "Vətən uğrunda" və "Şücaətə görə" medalları ilə təltif olunub.

Gənc zabitemizin heyat və döyüş yolu onun simasında Azərbaycan gəncliyinin parlaq bir nümunəsini yaradır. Belə zabitlər bizə Vətənimizin müdafiəsinin daha da güclü

olacağına əminlik hissi bəxş edir. R.Hüseynovun təmsalında Azərbaycan gəncliyi üçün nümunə olan igid oğullarımızın sayəsində Vətən sevgisinin və milli kimliyimizin yaşadılması və möhkəmləndirilməsi istiqamətində əhəmiyyətli addımlar atılır. Belə zabitlərin həyat hekayələri yalnız ordumuzun gücünü deyil, həm də Azərbaycan xalqının iradəsini, Vətənə bağlılığını və müstəqillik əzmini ifadə edir. Onlar Azərbaycan gəncliyinə hərbi xidmətdə deyil, həyatın bütün sahələrində də doğru yolda olmağın, əzmkarlığın və vətənpərvərliyin nə qədər önəmli olduğunu göstərirlər. Vətən uğrunda göstərilən şücaət və qətiyyət tarix boyu xalqımızın ən qiymətli dəyərlərindən biri olmuşdur və bu dəyərlər vətənpərvər zabitlərimizin sayəsində hər zaman yaşadılacaqdır.

**Eltun MƏMMƏDOV**  
"Azərbaycan Ordusu"

## "Azad olunan doğma torpaqlarımızda xidmət etmək fəxrdir"

Vətənə dərin məhəbbət hissi, onun mənafeyini müdafiə etmək və ölkənin rifahı üçün hər zaman çalışmaq istəyi vətənpərvərlik adlanır. Bu, həm də xalqın tarixinə, mədəniyyətinə, adət-ənənələrinə hörmətlə yanaşmaq, Vətənin beynəlxalq arenada nailiyyətlərini qorumaq və artırmaq istəyində də ifadə olunur. Ölkənin, xalqın gələcəyi üçün məsuliyyəti, ümumi rifahı naminə şəxsi mənafeyini qurban vermək və çətin anlarda, istər hərbi münaqişələr, istərsə də daxili çağırışlar zamanı müdafiə etmək istəyini ehtiva edən anlayışdır vətənpərvərlik.

Vətənpərvərlik milli kimliyin mühüm tərkib hissəsidir, öz xalqına və dövlətinə məsuliyyət hissəsinin pik nöqtəsidir. Bu, təkəcə emosional bağlılıq deyil, həm də cəmiyyətin həyatında iştirak etmək, onun dəyər və normalarını qorumaq istəyi ilə ifadə olunan fəal vətəndaş mövqeyidir. Bu hiss gənc nəslin tərbiyəsində, o



cümlədən onlarda Vətəni, onun gələcəyi üçün məsuliyyət hissi yaratmaqda əsas rol oynayır.

Hərbi münaqişələr, siyasi qeyri-sabitlik, iqtisadi böhranlar və informasiya müharibələri kimi global çağırışlar qarşısında vətənpərvərlik insanların dövlətin suverenliyini və müstəqilliyini qorumaq ideyası ətrafında birləşməyə kömək edir.

Vətənpərvərliyin ən bariz

nümunələrindən olan Azərbaycan Ordusunun igid hərbiçiləri ilə söhbət zamanı bu məfumu daha dərinə anlamış olduq.

"N" hərbi hissəsində müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Cavidan Mehdiyev bu barədə öz fikirlərini bizimlə bölüşdü. Əldə silah, ürəkdə Vətən sevdası ilə doğma torpaqlarımızın müdafiəsində dayanacaq cəsur əsgərimiz bildirdi ki, Azərbaycanın mürəkkəb geosiyasi tarixində, çoxəsrlilik müstəqillik və suverenlik uğrunda mübarizə şəraitində vətənpərvərlik hissləri xalqımızın özünəməxsusluğunu qoruyub saxlamağa kömək edən ən mühüm amil rolunu oynamışdır. Mədəni irsin qorunub saxlanması, milli kimliyin formalaşması və müstəqillik uğrunda mübarizədə birlik yaranmasının əsas səbəbi oldu. "Mənim üçün vətənpərvərlik sadəcə bir söz deyil, həyat tərzidir. Vətənə sevgi onun tarixinə, adət-ənənələrinə

hörmətdir. Mənim üçün vətənpərvərlik Azərbaycan Ordusunun sıralarında xidmət etmək, xalqımızı, torpaqlarımızı təhlükədən qorumaq deməkdir. Komandır və silahdaşlarımızın qəhrəmancasına vuruşaraq, işğaldan azad etdikləri ərazilərdə xidmət etmək, döyüş növbətçiliyi aparmaq böyük fəxrdir. Ordumuz Azərbaycanın sipəri, müstəqilliyimiz və dinc gələcəyimizin qantardır", - deyərək əsgər C.Mehdiyev bildirdi.

Cəlilabad rayonundan xidmətə çağırılan Ravi Ağamalıyev əsgər yoldaşının sözləri ilə həmfikir olduğunu bildirərək, hərbi xidmətin vətənpərvərliyin sözdə deyil, əməldə ifadəsi olduğunu dedi. "Vəzifəsindən və rütbəsindən asılı olmayaraq hərbi qulluqçu qarşıya qoyulan bütün tapşırıqları yerinə yetirməyə hazır olmalıdır. Hərbi Anda sədəqətli olmaq, intizamımızı daim yüksək səviyyədə saxlamaq və döyüş hazırlığımızın inkişafı üçün çalışmaq Vətən



qarşısında olan borcumuzdur. Amalımız qalib Azərbaycan Ordusunun əsgəri adını daim uca tutmaqdır".

Vətənpərvərlik bizə çətinlikləri dəf etmək üçün güc verir. Hər bir Vətən qoruyucusu anlayır ki, xidmətə gedən xalqını, doğma torpağını qoruyur. Deyilən sözlər haqqında düşünərək qərara gəlmək olar ki, ordu həyatında vətənpərvərlik hər sırada, hər addımda hiss olunur.

**Baş leytenant**  
**İbrahim MƏMMƏDBƏYOV**  
"Azərbaycan Odusu"

(Əvvəli 1-ci səhifədə)

Əsgər Ruslan Allahyarov əsgər yoldaşının dediklərini bir qədər duyğusalıqla təamamladı. Kəlmələrində qürur var, o qürurun eynini Xankəndidə keçirilən Gənclər forumunda iştirak edən əsgərin çıxışında da duymuşdum. Əsgər demişdi ki, biz düşməndən nisbətən uzaqda olsaq da, özümüzü üzbaş döyüşdə hiss edirdik...

- Artilleriyaçıları döyüşdə düşmənin görünməyən hədəflərini - komanda-qərargah məntəqələrini, mövqelərini, döyüş texnikalarını, canlı qüvvələrini məhv edir. Komandirimiz demişdi ki, bizim xidmət etdiyimiz hərbi hissə də Vətən müharibəsində döyüşlərimizə vaxtında və gərəklili atəş dəstəyi verib, mövqə qələbələrini qazanılmasında əhəmiyyətli hərbi qüvvə olub. Biz onların davamçılığıyıq. Tarixi Zəfərdən sonra artilleriya atışları təlim-

## "Təlimlərdə döyüş hazırlığımızı daha da artırırıq"



lərdə əşidilir. İnanırıq ki, düşmən bu atışları bir daha başı üzərində görmək istəməyəcək. Onlar Azərbaycan Ordusunun artilleriyaçılarının atış-

larını dəqiqliklə yerinə yetirdiyinə yaxşı bələddir...

Əsgər Rəhil Mirzəyev dedi ki, ilk vaxtlar bu ixtisası mənimləməkdə çətinlik çəkirdim.

"Bizdən əvvəl xidmət edən əsgər yoldaşlarımdan məsləhətləri, hərəkətləri yerinə yetirə-yetirə izahlamaları, komandirlərimizin tövsiyələri köməyim oldu. İxtisasımı öyrənmişəm, indi heç bir çətinlik yoxdur. Komandirlərim döyüş hazırlığımdan razıdır..."

Təlim davam edir. Tapşırıqları səlis yerinə yetirən əsgərlərin hərəkətlərində yorğunluq hiss olunmur; təlimdə iştirak bu hərbi hissənin artilleriyaçıları üçün də təkəcə vəzifə borcunu yerinə yetirmək deyil, həm də Vətən müharibəsində tarixi Zəfər qazananlara vəfa, sədəqət borcu kimi yerinə yetirilən tapşırıqların əhəmiyyətini, rəvanlığını mükəmməl öyrənmənin təzahürü bilir. "Görünməyən hədəfləri "ürəyinin gözü ilə görənlər" in baxışlarında bir şük-

ranlıq hiss olunur: Azərbaycan Ordusunun əsgəri olmağın, artilleriyaçı olmağın şükranlığıdır - düşünürəm...

- Bu yaxınlarda Vətən müharibəsində iştirak etmiş top haqqında bir məqalə oxuduq. Həmin top heyətinin qürurunu biz də yaşayırıq. Vətən müharibəsində bizim topumuz da iştirak edib, - əsgər Elşən Xankişiyev belə dedi. Top heyətinin baxışlarında son illərdə gördüyümüz şükranlığın birçox yozumu var: Ərazi bütövlüyümüzü tam bərpa edən Azərbaycan Ordusu güclüdür!..

Meh əsir... Ağacların budaqlarından sürüşən mehin yaratdığı xoş ovqat könlümüzü təlləndirib uzaqlara tələsdirir...

**Rəşid HÜSEYNOV**  
"Azərbaycan Ordusu"



## Tarix yazan oğullar

# Bir oğul böyütdün, düşməne çəpər

### Azərbaycan Respublikasının Prezidenti İlham ƏLİYEV:

*"Azərbaycan Ordusu bir daha peşəkarlıq, qəhrəmanlıq, əsgər və zabitlərimiz fədakarlıq göstərmişlər. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Onların əziz xatirəsi bizim qəlbimizdə əbədi yaşayacaq. Onu bildirməliyəm ki, şəhidlərimizin qanı yerdə qalmadı. Həm Birinci, həm İkinci Qarabağ müharibəsi, həm antiterror əməliyyatı zamanı şəhid olmuş əsgər, zabitlərimizin, mülki şəxslərin, Xocalı qurbanlarının qisası döyüş meydanında alınmışdır".*

Unus Ordubad rayonunun uçqar kəndlərindən biridir. Dörd bir tərəfdən əzəmətli dağlarla əhatə olunub. Sanki düşmən çəpəri imiş kimi...

1997-ci il yanvarın 24-də Quliyevlər ailəsində bir oğul övladı dünyaya göz açır. Ailənin tək oğul övladına Nihat adı verilir. Nihat ilk təhsilini 2003-cü ildə Ordubad şəhərindəki şəhid Rahim Babayev adına 2 nömrəli tam orta məktəbdə başlayır. İntizamı, biliyi ilə yoldaşları arasında seçilən Nihat Quluzadənin şəkli məktəbin şərəf lövhəsinə vurulur. Kompüter bilikləri ilə yanaşı, idmana və musiqiyə də böyük həvəsi var idi. Valideynləri, müəllimləri onunla fəxr edir və sakit, səssiz görünən Nihata xəyalında hər kəs bir don biçir: kimisi onu həkim, kimisi hüquqşünas, kimisi idmançı görür. Lakin kimsənin ağlına da gəlməzdi ki, bu dərin səssizliyin alt qatlarında bir güc yatır.

Nihatın Unusdakı ata ocağında yığıq. Divar boyu vurulan şəkillər dil açır danışır. Saçları qar kimi ağarmış Məstən ana isə susub. Gözünü Nihatın əksindən ayırmadan, nəhayət, dillənir: "Özündən böyük bacısı var. Nihat evin tək oğul övladı olduğuna görə onun hər zaman yanımda olmasını arzulayırdım. Sən demə, Nihat artıq öz yolunu seçibmiş. Da-



yısı, bibisi oğlanları hərbi idilər. Oxuduğu məktəbin hərbi rəhbəri Hüseyin Hacıyevin də, düşünürük ki, böyük təsiri oldu. Yeniyetmə ikən bu müqəddəs yola qədəm qoydu. Naxçıvan şəhərindəki Heydər Əliyev adına Hərbi Liseyi bitirib Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (indiki Heydər Əliyev adına Hərbi İnstitut) "motoatıcı təqim komandiri" ixtisası üzrə təhsilini davam etdirdi. 2018-ci ildə təhsilini başa vurdu. Seçdiyi peşə, geyindiği forma ilə o qədr qürurlanırdı ki..."

2020-ci il sentyabrın 27-də

başlayan Vətən müharibəsi bütün qəlbi ilə, ruhu ilə Nihata da səfərbər etdi. Suqovuşandan başlayan döyüş yolu Laçıncından, Kəlbəcərdən keçir. Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun şəhid olduğu postu azad edərək düşmənin snayper atəşi nəticəsində yaralanır. Buna baxmayaraq, döyüşü davam etdirir. Valideynləri müharibə bitdikdən sonra Nihatın döyüşlərdə iştirakından və yaralanmasından xəbər tuturlar.

Nihat haqqında danışanda atası Qasım kişinin necə qürur duyduğunu hiss etməmək

mümkün deyil. "Nihat xidməti ilə bağlı bizimlə kəlmə kəsməzdi. Təbiətən də sakit adam idi. Biz Nihata müharibədən sonra kəşf etdik", - dedi.

Düşmənin məğlubiyyəti ilə nəticələnən müharibədən sonra Nihat 2021-ci ilin fevralında Naxçıvana gəlir. Hava limanında onu tək valideynləri deyil, qohum, qonşu, dostları qarşılayırlar. Kənd camaatı ayaqda alqışlayır. 30 illik torpaq həsrətinə son verib üçrəngli bayrağı o torpaqlarda dalğalandıranlardan biri - Nihat Quluzadə gəlmişdi. Kənd bayram libasına bürünmüşdü. Unusda hələ belə bayram yaşanmamışdı. Hər kəs Quliyevlər ailəsini təbrikə gəlirdi. Nihat Quluzadə bir kəndin yox, ölkənin fəxri idi.

Xidmətinə davam edən baş leytenant N.Quluzadə "Komando başlanğıc kursu"nu bitirir. Xidməti dövründə dəfələrlə döyüş və ictimai-siyasi hazırlıqda əldə etdiyi nailiyyətlərə görə fəxri fərmanlarla təltif olunur.

Məğlubiyyətini heç cür həzm edə bilməyən düşmən hərbi təxribatlar törətməkdə davam edirdi. Azərbaycan Ordusu peşəkarlıq göstərərək düşmən qüvvələri doğma torpaqlardan təmizləyirdi. Beləliklə, 2023-cü il sentyabrın 19-da Azərbaycan antiterror əməliyyatı Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə nəticələndi. Antiterror əməliyyatı zamanı şəhidlik məqamına yüksələnlərdən biri də baş leytenant N.Quluzadədir.

Atası Qasım Quliyev: "Sonuncu dəfə evə 2023-cü ilin martında doğum günümə qəfil gəlişilə mənə sürpriz etmişdi. Sentyabrda yaxın qohumun toyu olacaqdı. Hamı Nihatın gəlişini gözləyirdi. Elə son gəlişidə qəfil oldu. 2020-ci ildə qəlbində daşdığı üçrəngli bayrağa bu dəfə bükülüb gəlmişdi.



Son danışığımız elə həmin gün olmuşdu. Yenə də bizə heç nə demədi. Sözü o oldu ki, zəng çatmasa, nigaran qalmayın. Sentyabrın 21-i Unus kənd qəbiristanlığında dəfn edildi. Canını, ürəyini qoyduğu, hər qarışını sevdiyi torpağa qovuşdu. İndi onun məzarı ziyarət-gaha çevrilib. Orta məktəb zamanı şərəf lövhəsinə şəkli vurulan N.Quluzadə igidliyi ilə adını Azərbaycanın zəfər tarixinə yazdırdı. Mən oğlumla qürur duyuram".

Baş leytenant Nihat Quluzadə 2-ci və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Vətən uğrunda", "İgidliyə görə", "Laçının azad olunmasına görə" medalları ilə təltif olunub.

Məstən ananın oğul həsrətindən ağaran saçları uca dağların zirvəsindəki qara bənəyir. Bəmbəyazdır. O bəyazlıqda mərd, qürurlu, cəfakəş Azərbaycan qadınının siması canlanır. O sima daha neçə-neçə rəssamın tablosuna köçəcək, əbədləşəcək - "Qəhrəman oğulun qəhrəman anası" adı ilə.

Bir oğul böyütdün, düşməne çəpər, öyünməyə haqqın var, Məstən ana. Nihat tək sənin oğlun deyil, bütöv Azərbaycanın oğludur. Müqəddəs yolun yolçusu artıq ən müqəddəs zirvədədir. Əlimizin yetmədiyi, lakin sevgimizin, ehtiramımızın, saygımızın yetdiyi zirvədə...

**Ruhiyə RƏSULOVA**  
Naxçıvan televiziyaının baş redaktoru

Şəhidlik Vətən naminə müqəddəs bir amal üçün canını fəda etməkdir. Din, Vətən, torpaq, namus kimi məfhumların ümdəliyi bizim mentalitetimizdir və onları qorumaq bizim borcumuzdur.

Ömrü Vətən üçün, torpaq üçün, millət üçün yaşayanlar bu dəyərlər uğrunda qorxmaddan mübarizə aparmışlar.

Şəhidlik zirvəsinə yüksələnlərin ömür yolu qısa olsa da, şərəfli və örnək sayılır. Bu adla ölümsüzləşən igid oğullarımızın göstərdikləri şücaət, qəhrəmanlıq bir anda baş verir, əbədiyyən yaşayır. Qəhrəmanlıq xarakterin, tərbiyənin, ruhun, mənəvi zənginliyin gücü ilə yerinə yetirilən qeyri-adillikdir. Azərbaycan xalqının oğul və qızları hər zaman bu keyfiyyətlə yaşayıblar. Tarix boyu qüdrətli xalq olaraq şəhidliklə - şərəfli ölümlə fəxr etmişik. Ölümün gözüne dik baxa bildiyimiz üçündür ki, bu Vətən, bu torpaq, bu yurd nə qədər faciələr yaşasa da, var olub. Bu qətiyyət və cəsarət Vətənə sonsuz sevginin təzahürü olub.

Bu Vətən deyilən torpaq deyil ki, insanın ürəyi, canı Vətəndir.

26 yanvar 1988-ci ildə ana-

## Vətən müharibəsinin igidlərindən biri - kapitan Şamil Babayev

dan olmuş Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Camaldın kənd sakini Şamil Babayev uşaqlıqdan tanıyırdım. Bir məktəbdə oxumuşduq. Hələ uşaqlıqdan vətənpərvərliyi ilə sinif yoldaşlarından seçilirdi. Hamının sevimlisi idi. Orta məktəbi bitirdikdən sonra onunla yollarımız ayrıldı. Universitet illəri, ardınca hərbi xidmət. Kəndimizə qayıtdıqdan sonra öyrəndim ki, Şamil hərbi olub. Onunla ancaq telefonla danışırıdım. Hər dəfə soruşurdum ki, hərbi olmaq necə hissdir? O isə cavabında belə deyirdi: "İllərlə birgə yaşadığın ailəndən, evindən, yaxınlarından uzaqlaşmış, Vətənin hər hansı bölgəsində xidmət etmək çətin ola bilər. Biləndə ki, nəyi qoruyursan, çətinlik sovuşur. Vətənə xidmət məsuliyyəti, bir o qədər də şərəflidir. Hərbi olmaq, bax, budur".

Sonuncu dəfə onunla məzunluq vaxtı kəndimizdə görüşdük. Söhbətimiz zamanı dediyi bir cümlə hələ də yadımdadır: "Hərbi xidmət bizim Vətən sevgimizi daha da artırır. Mülki həyatdan fərqli olaraq, hərbi xidmətdə bu və ya



digər hadisəyə, "Vətənə bir köynək yaxınlar" kimi baxırıq". O vaxt o qədər də fikir vermədiyim bu sözləri indi başa düşürəm. Düşünürəm ki, Şamil ölmədi, igidliklə şəhid oldu. Heç Cavansirlər, Babəklər, Fəridlər, Mübarizlər, Poladlar ölərməyi!

Sanki dostum yanımdadır. Onunla bir anlığa söhbətləşirəm... Qəribədir, soyuq havadan əsər-ələmət qalmayıb... Sənin qəlbinin hərəkətidir bu soyuğu yox edən, başıqarlı uca dağlardan üz tutan soyuq küləyi mülayimləşdirən...

Şamil Vətən müharibəsinin ilk günlərindən Füzulinin düşməndən azad olunmasında fəal iştirak edib. Kapitan Şamil Babayev Füzuli ətrafında gedən döyüşlərin birində döyüşçüləri ilə mühasirəyə düşür. Say baxımından düşməndən xeyli az olsalar da, 40-dan çox erməni əsgərinə üç saatdan artıq müqavimət göstərərək mühasirəni yara biliblər.

Son nəfəsinə kimi əsgərləri ilə maraqlanan, döyüş yoldaşlarını qardaş bilən Şamilin ən böyük arzusu Şuşanı azad görmək idi. Şuşa qalası uğrunda gedən döyüşlərdə Şamilin rəhbərlik etdiyi qrup düşmənin əks-hücumunun qarşısını qətiyyətlə alır, ona ağır zərbələr vururlar. Düşmən geri çəkilməyə məcbur edilir.

Noyabrın 7-də Şuşa şəhəri uğrunda gedən döyüşdə ağır yaralanır.

8 noyabr. Şuşa şəhərində şanlı Azərbaycan bayrağı dalğalanır. Ağır yaralı olan kapitan Babayev sonuncu dəfə ay-uldüzü bayrağa baxır. Təbiiyində olan əsgərləri "Komandir, arzunuzda çatdınız,

Şuşa bizimdir", - deyirlər...

Şamil şəhid olur... Camaldın kənd qəbiristanlığında torpağa tapşırılan igid Vətən müharibəsində göstərdiyi şücaətə görə ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə "Zəfər" ordeni, "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilir. Şəhidimizin oğlu Yusif atasının şücaətləri ilə qürurlanırdı...

Vətənimizin bütövlüyü uğrunda gedən döyüşlərdə canını fəda edən şəhidlərimizin ailələri daim dövlətimizin diqqət və qayğısı ilə əhatə olunurlar. Həmin ailələrin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına, sosial qayğılarının həll olunmasına, onlara tibbi-psixoloji dəstəyin göstərilməsinə dövlət səviyyəsində nəzarət edilir.

Şəhid Ş.Babayev də ailəsi 2021-ci il noyabrın 5-də tarixi Zəfər birinci ildönümü əfəsinə mənəzillə təmin olunub.

**Nuray NƏZƏROVA**  
Bakı şəhəri



## Laçın Şəhəri Günün mübarək, əziz xalqım!

Azərbaycanın igidlər oylağı, qəhrəmanlar yurdu Laçın şəhərinin erməni işğalından azad olunmasından dörd ilə yaxın bir müddət keçir. 2022-ci il avqustun 26-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev xalqımızı xoş müjdəli xəbərlə sevindirdi: "Bu gün avqustun 26-da biz - azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bütün laçınlıları və Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm. Yaşasın Laçın! Yaşasın Azərbaycan!"

Dövlətimizin başçısı cənab İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, Laçın şəhərinin işğaldan azad edildiyi 26 avqust tarixi Laçın Şəhəri Günü kimi qeyd olunur.

1930-cu il avqustun 8-də yaradılan Laçın rayonunun mərkəzi Laçın şəhəridir. 1 şəhər, 1 qəsəbə və 125 kənddən ibarət olan böyük strateji əhəmiyyətə malik Laçın rayonu 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu. İşğal nəticəsində rayonun əhalisi etnik təmizləməyə məruz qaldı. 300-dən artıq hərbi və mülki şəxs həlak oldu və itkin düşdü. İşğal nəticəsində elm, təhsil, mədəniyyət, səhiyyə mərkəzləri və ocaqları, ticarət, rabitə, idarə və müəssisələr işğalçılar tərəfindən talan və məhv edildi. 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə erməni vandalizmi nəticəsində dağıldı.

Ermənistan işğalçı tərəf olaraq Cenevrə konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozdu. Laçın rayonunda coğrafi adlar dəyişdirildi. Rayonun təbii ehtiyatları talan edildi. Burada məqsədyönlü məskunlaşma siyasəti aparılaraq, xarici ölkələrdən



26 avqust - Laçın Şəhəri Günüdür

erməni əsilli qaçqınlar yerləşdirildi.

2020-ci il sentyabrın 27-dən başlayan və 44 gün davam edən Vətən müharibəsində qazanılan Böyük Zəfər 30 ilə yaxın işğala son qoydu. Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin yüksək diplomatik bacarığı, dəmir iradəsi və Azərbaycan Ordusunun şanlı Zəfəri Ermənistanı kapitulyasiyaya və tarixi ərazilərimizdən çıxmağa məcbur etdi. Azərbaycan Respublikasının Prezidenti, Rusiya Federasiyasının Prezidenti və Ermənistanın baş nazirinin imzaladığı birgə bəyanata əsasən, 2020-ci il dekabrın 1-də Laçın rayonu Ermənistan tərəfindən boşaldıldı. Onu da qeyd edək ki, noyabrın 9-u Laçın rayonunun Güləbird, Səfiyan və Türklər kəndləri Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunmuşdu. 2022-ci il avqustun 26-sı isə Laçın Azərbaycanın hərbi və diplomatik qələbəsinin nəticəsi kimi tarixləşdi.

30 ilə yaxın bir dövrdə erməni vandalizminə məruz qalan

Laçın bu gün özünün yeni tarixi mərhələsinə qədəm qoyub. İşğaldan azad olunmuş ərazilərimizin inkişafını daim xüsusi diqqətdə saxlayan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Laçın rayonuna dəfələrlə səfər edib. Səfər çərçivəsində dövlətimizin rəhbəri Güləbird Su-Elektrik Stansiyasının, "Qorçu" və "Laçın" şəhər yarımstansiyalarının, Laçın şəhərində 1 Dekabr, Heydər Əliyev, Zəfər və 28 May, Xosrov bəy Sultanov və Zəngəzur küçələrinin kəsişmələrindəki lövhələrin açılışını edib, rayonda həyata keçirilən layihələrin, aparılan quruculuq işlərinin gedişi ilə tanış olub. Dövlətimizin başçısı ötən il mayın 28-də Laçına növbəti səfəri zamanı aparılan quruculuq işlərindən bəhs edərək deyib: "Biz öz doğma torpaqlarımızı işğalçılardan azad edəndən sonra mən demişdim ki, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Cənnətin əgər təsviri varsa, bu gün bax, budur. Gözəl təbiət, əzəmətli dağlar, gözəl

binalar, evlər - hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun".

Bəli, bu gün Laçında həyat, doğrudan da, qaynayır. Laçın öz doğma insanların yenidən qoynuna alır. Rayonda həyata keçirilən genişmiqyaslı quruculuq işləri görünləri heyran edir. Laçın şəhərinin abadlaşan küçələrini gəzərək genişmiqyaslı quruculuq işləri ilə yanaşı, 30 ildən sonra doğma yurd yerlərinə qayıtmış laçınlıların qürur dolu baxışlarının və simalarında sevinc, xoşbəxt ifadələrinin şahidi oluruq. Artıq həyatlarının yeni dövrünə qədəm qoyan laçınlıların doğma ocaqlarından, həyəət-bacalarından gülüş səsləri eşidilir. Bu gün laçınlılar Laçın Şəhəri Günü'nü 30 il həsrində olduqları doğma evlərində qürur və sevinc hissi ilə qeyd edirlər. 26 Avqust - Laçın Şəhəri Günü mübarək, əziz xalqım!

Lalə HÜSEYNOVA  
"Azərbaycan Ordusu"

### Ombudsman:

Ermənistanın mina terroru mülki şəxslərin həyatına təhlükə yaratmaqda davam edir

Ermənistanın mina terroru mülki şəxslərin və hərbi qulluqçuların həyat və sağlamlığına təhlükə yaratmaqda davam edir.

AZƏRTAC xəbər verir ki, bu, Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Səbinə Əliyevanın (ombudsman) Füzulinin Zərgər kəndində baş vermiş hərbi sursat partlayışına reaksiyasında qeyd olunub.

Bildirilib ki, işğaldan azad edilmiş Füzuli rayonunun Zərgər kəndi ərazisində avqustun 24-də sursat partlayışı nəticəsində bir mülki şəxs yaralanıb. İkinci Qarabağ müharibəsindən bu gündək 370-dən çox şəxs mina qurbanına çevrilib.

"Bir daha qeyd edirik ki, ərazilərimizdə basdırılmış minaların dəqiq xəritələrinin ölkəmizə təqdim olunmaması insanların həyat və sağlamlığına təhlükə yaratmaqda yanaşı, keçmiş məcburi köçkünlərin öz torpaqlarına təhlükəsiz qayıdışına, sağlam ətraf mühitdə yaşamaq hüququnun təmin olunmasına, bölgədə aparılan bərpa-quruculuq işlərinə ciddi maneə törədir. Həmçinin həmin minaların partlaması regionda ekoloji tarazlığın pozulması və ekoloji böhranın yaranması ilə nəticələnir.

Ermənistanın mina terroruna beynəlxalq ictimaiyyətin səsiz qalması günahsız insanların həyat və sağlamlığına qəsd etməklə bərabər, fundamental insan hüquq və azadlıqlarının pozulmasına səbəb olmaqdadır", - deyə ombudsman vurğulayıb.

**G**ənc nəsle milli məniyyət şüurunun aşılınması, onlarda vətənpərvərlik hisslərinin formalaşdırılması, onun öz soykökünə, adət-ənənələrinə bağlı ruhda tərbiyə olunması zəruri şərtlərdən biri kimi hər zaman dövlətimizin aidiyyəti qurumlarının qarşısında duran aktual mövzulardan olub. Bəllidir ki, vətənpərvərlik hissi bir fərdin özünü dərk dövründən sonra formalaşan anlayış olduğundan, bu proses əvvəlcə ailədən başlayır. İnsan yaşı artdıqca Vətən sevgisi, vətəndaşlıq məsuliyyəti məfhumlarını daha dərinləndirir. Vətən sevgisi ananın qucağında övladına söylədiyi layladan başlayır. Uşaq yaşlarında övlad öz dilini, dinini, tarixini və mədəniyyətini sevərək öyrənir. Bu məzəndə əsas məsuliyyət valideynlərin üzərinə düşür. Vətənə xidmət isə bu vətənpərvərlik hissinin formalaşması başa çatdığı son ünvanıdır ki, burada müqəddəs amala xidmət edərək ana Vətən anlayışını qəlbinə və beyninə həkk edirsən. Burada isə komandirlər Vətən anlayışının nəzəri və praktiki tərəflərini əsgərlərə öyrədirlər. Hərbi And Vətən sevgisinin andıdır. Vətənin mənafeyini, onun varlığını hər şeydən uca tutmağın, yeri

## Vətən sevgisi Ana laylasından başlayır

gələrsə bu yolda düşməni məhv etməyin və öz canından keçmənin ümdəliyini hər kəs qəlbən və zehnen anlayır. Bir sözlə, uşaqlıqdan Vətənə bağlı olan şəxs neçə yaşında olursa-olsun əsl vətəndaş, layiqli övladdır.

Azərbaycan xalqının Ümum-milli Lideri Heydər Əliyev gənc nəslin vətənpərvər ruhda böyüməsinə həyatı əhəmiyyətli məsələ kimi baxırdı. Buna görə də gənclər siyasətinin vacibliyini bilən uzaqgörən dahi şəxsiyyət Azərbaycan gəncliyinin milli vətənpərvər ruhda tərbiyə edilməsinin önəmini çıxışlarında dəfələrlə qeyd etmişdi. Çünki xalqın dayağı onun ordusudursa, ordunun da mühüm hissəsi onun əsgəridir, gənc Vətən müdafiəçiləridir. Necə ki, ötən əsrin sonlarında Ulu Öndərin başladığı gənclər siyasətinin nəticəsi idi ki, gənc Vətən müdafiəçilərimiz öz zamanında Horadiz əməliyyatı, Aprel döyüşləri, Günnüt əməliyyatı, Tovuz döyüşləri, 44 günlük Vətən müharibəsini və postmüharibə dövründə Azərbaycan Ordusu tərəfindən həyata keçirilən uğurlu əməliyyatları şanlı Zəfərlə tac-

landırdılar.

Azərbaycan əsgəri hər zaman Vətənə bağlı, xalqına layiq, Ali Baş Komandanına sadıq olmaqla vətənpərvərlik anlayışını bütün dünyaya təsdiq etməyi bacarıb. Məhz gənc igid oğullarımız xalq-ordu birliyindən yaranan "Dəmir yumruq"la düşməni məhv edərək, tarixi ərazilərimizdəki separatizmin və işğalın kökünü kəsdilər. 44 günlük Vətən müharibəsi gənclərimizin iştirakı ilə yazılan şanlı tariximizin ən mötəbər hadisələrindən biri oldu. Çünki Vətənə, xalqına bağlı olan hər bir şəxsin qəlbində qubara çevrilmiş işğal məsələsi şərəf və ləyaqət davamına çevrilmişdi. Her bir gənc Vətən müdafiəçisi bu haqq savaşımda iştirakçısı olmaq arzusunda idi. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şəhər və rayonlarda yerləşən bölmə və şöbələrinin qarşısında görülməmiş qələbəliklər bunun sübutu idi. Yaşından, vəzifəsindən, millətindən asılı olmayaraq hər kəs havası və suyu ilə böyümüş doğma Azərbaycanımızın ərazi bütövlüyünün təmin olunması yolunda - Vətən uğrunda haqq savaşına qoşul-

maq üçün ayaqlanmışdı. Hər bir Vətən övladının gözündə minlərlə şəhidimizin, amansızca qətlə yetirilmiş soydaşlarımızın qisasından yaranan alov közürdü. Yaşından, vəzifəsindən, milliyətindən asılı olmayaraq, qəlbli Azərbaycana bağlı olan hər kəs bu haqq savaşının iştirakçısı olmaq, tarixi yurd yerlərimizi mənfur düşməndən azad etmək üçün can atırdı. Hər kəsin ürəyi Azərbaycan əsgəri ilə bir döyünürdü. Şəhid xəbərləri hər kəsi üzürdü, torpağı öz qanı ilə vətənləşdirən oğullarımızın işğaldan azad edildiyi ərazilərimiz bizim təsəllimiz, orada dalğalanan üçrəngli bayrağımız hər kəsin qibləgahı, and yeri idi. Şəhidlərimiz öz canlarını tərdəddiz etmədən Vətən, xalq və haqq yolunda fəda etdilər. Onlar valideynləri ilə yanaşı, bu Vətənin də igid oğlu olaraq tarixdə iz qoydular. Məhz o qəhrəman gənclərimizin sayəsində indiki məktəblilərimiz Vətən torpaqlarının işğal təqvimləri ilə yanaşı, azad olunma təqvimləri və Zəfər tariximizin xronologiyasını öyrənirlər. Bir sözlə, şəhidlərimizin ruhu xalqımız tərəfindən hər zaman yüksək ehtiramla yad

edilir və gənc nəslin üzərinə düşən əsas vəzifə də onların yarımçıq qalan ömür yollarını uğurla davam etdirməyi bacarmasıdır.

Bu gün hər birimiz gələcəyimizin memarı olan gənclərimizə böyük ümid bəsləyir, onların bundan sonra da xalqına və dövlətinə sadıq ruhda böyüyəcəyinə inanırıq. Çünki ot kökü üstə bitər. Tarix boyu yadelli hücumlarına məruz qalan otlar yurdumuz tarixin ən çiçəklənən dövrünü yaşamaqdadır. Son yüz illik tarixdə tayı-bərabəri olmayan Zəfəri xalqımıza bəxş etməyi bacaran şanlı ordumuzun təməlini gənc Vətən müdafiəçisi oğullarımız təşkil edir. Onlar vaxtından-vədəsindən, hava şəraitindən, relyefindən asılı olmayaraq Vətəni göz bəbəyi kimi qoruyurlar. Üzərlərinə düşən vəzifənin müqəddəsliyini, şanlı ordunun tərkibində olmanın verdiyi qüruru anlayan hərbi qulluqçularımızın onlara göstərilən etimadı bundan sonra da layiqincə və ləyaqətlə doğruldacağına qəti şübhəmiz yoxdur. Çünki Azərbaycan xalqı öz gənc nəslinə inanır, Azərbaycan gənci isə öz xalqından ilham və güc alır.

Kapitan  
Fuad CƏFƏROV  
"Azərbaycan Ordusu"



## Azərbaycan Ordusunun şəxsi heyəti ilə keçirilən ictimai-siyasi hazırlıq dərsi

(İctimai-siyasi hazırlıq dərslərinin qrup rəhbərinə kömək)

### Suallar:

1. XX əsrin sonlarında Azərbaycanda ictimai-siyasi vəziyyət. Ermənistan və Azərbaycan arasında mövcud olmuş münaqişə, 1992-1994-cü illər tarixi faktlar.

2. Milli qurtuluş. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin yenidən Azərbaycan rəhbərliyinə qayıdışı. Milli dövlətçiliyə qarşı qəsdlərin qarşısının alınması.

XX əsrin sonlarında Azərbaycanda ictimai-siyasi vəziyyət. Ermənistan və Azərbaycan arasında mövcud olmuş münaqişə, 1992-1994-cü illər tarixi faktlar

Ermənistan-Azərbaycan arasında mövcud olmuş keçmiş "Dağlıq Qarabağ" münaqişəsi XX yüzilliyin tarixinə ən faciəli münaqişələrdən biri kimi daxil olub, onun nəticələri milyonlarla azərbaycanlının taleyinə ciddi təsir göstərmişdir. 1980-ci illərin sonlarında Ermənistanın Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları və etnik zəmində təxribatları, terror əməlləri ilə başlamış bu münaqişə Azərbaycana qarşı hərbi təcavüzlə nəticələnib. Sovet İttifaqı rəhbərliyində təmsil olunan ermənilər, Ermənistan SSR rəhbərliyi və xaricdəki erməni diasporu 1980-ci illərin sonlarında itti-faqın mərkəzi hakimiyyətinin zəifləməsinə istifadə edərək, Azərbaycan SSR-in tərkibində 1923-cü ildə yaradılmış keçmiş "Dağlıq Qarabağ Muxtar Vilayəti"nin (DQMV) ayrılaraq Ermənistan SSR-ə birləşdirilməsi üçün məqsədyönlü hərəkatə keçmişdirlər.

1987-ci ilin sonlarından Ermənistan SSR-in Qafan rayonunda azərbaycanlıların öz tarixi torpaqlarından qəddarlıqla deportasiya prosesi başlamış və 1989-cu ilin sonuna qədər Ermənistanda yaşayan 250 mindən çox azərbaycanlı öz tarixi torpaqlarından zorla qovularaq, onlardan 216 nəfəri vəhşicəsinə qətlə yetirilmiş, 1154 nəfərə isə müxtəlif dərəcəli xəsarətlər yetirilmişdir.

1988-ci il fevralın 20-də keçmiş "DQMV" Xalq Deputatları Sovetinin erməni əsilli deputatları vilayətin Ermənistanla birləşdirilməsi təklifinin lehinə səs verdi (azərbaycanlı, digər millətlərdən olan deputatlar iclasda iştirak etməyib). İyunun 14-də Ermənistan SSR Ali Soveti keçmiş "DQMV"-nin Ermənistan SSR-in tərkibinə "daxil edilməsi" haqqında qərar qəbul etdi. Azərbaycan SSR Ali Soveti buna etiraz olaraq, iyunun 17-də keçmiş DQMV-nin Azərbaycan SSR-in tərkibində olmasını yenidən təsdiq etdi.

1989-cu il dekabrın 1-də Ermənistan SSR Ali Soveti keçmiş "Dağlıq Qarabağın Ermənistanla birləşməsi haqqında" qərar qəbul etdi. Ermənistan SSR Ali Sovetinin qərarları Ermənistanın təcavüzkar mahiyyətini Azərbaycanla qarşı ərazi iddiaları tək cə millətlər qrupları tərəfindən deyil, həm də Ermənistanın dövlət strukturları tərəfindən irəli sürülürdü. 1990-cı ilin mayında Ermənistan-da keçirilən parlament seçkilərində Ermənistanla müharibəni təbliğ edən ifrat millətçi və şovinist qüvvələrin hakimiyyətə yiyələnməsi onların təcavüzkar müharibəyə başlamasını daha da sürətləndirdi. İrəvan (Yerevan) bütün səylərini qeyri-qanuni hərbi birləşmələrin yaradılmasına və onların silahlandırılmasına yönəltdi.

İstər münaqişənin müharibə ərafəsi mərhələsində, istərsə də sonrakı dövrdə Azərbaycanın mövqeyi SSRİ Konstitusiyası və beynəlxalq hüquq normaları baxımından tam haqlı idi. Lakin o dövrdə Azərbaycanın siyasi elitasının durumu, siyasi liderinin olmaması vəziyyəti daha da çətinləşdirirdi. Proseslərin gedişini hərtərəfli təhlil etməyi bacaran, məsələlərin həlli üçün dövlətin iradəsinin, prinsiplial mövqeyinin vacibliyini başa düşən, uzaqgörən şəxsiyyət, görkəmli dövlət xadimi, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev bu dövrdə məcburi istifadə idi. Onun siyasətdən uzaqlaşdırılması münaqişənin ermənilərin istəyinə uyğun olaraq daha da dərinləşməsinə bilavasitə təsir göstərmişdir.

1991-ci il sentyabrın 2-də keçmiş "DQMV" və Azərbaycanın Şaumyan (kənd)

rayonu hüduqlarında separatçı rejim olan qondarma Dağlıq Qarabağ Respublikası ("DQR") elan edilmiş, dekabrın 10-da isə "referendum" keçirilmişdir. Buna cavab tədbiri kimi, 1991-ci il noyabrın 23-də Azərbaycan Respublikasının Ali Soveti qondarma "Dağlıq Qarabağ"ın muxtariyyət statusunu ləğv etdi. Bu vaxta qədər açıq şəkildə ərazi iddiaları səsləndirən Ermənistan Azərbaycana qarşı müharibə elan etmədən hərbi əməliyyatlara başladı. Bununla da münaqişə yeni "qaynar mərhələ"yə keçdi.

Müstəqilliyini yenidən bərpa etmiş Azərbaycan Respublikası ilk günlərdən digər dövlətlərlə münasibətlərini dövlət sərhədlərinin toxunulmazlığı, ərazi bütövlüyü, mübahisəli məsələlərin dinc yolla nizama salınması, başqa dövlətlərin daxili işlərinə

### Mövzu: Ermənistan və Azərbaycan arasında mövcud olmuş münaqişə, tarixi faktlar və nəticələr

qarışmamaq prinsipləri əsasında qurdu. 1991-ci ilin sonunda Rusiya ilə Ermənistan arasında "Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında müqavilə" bağlanması Qarabağda yaşayan ermənilərin Azərbaycana qarşı açıq-aşkar silahlanmasına imkan verdi. Ali Sovetin "Azərbaycanın milli özünümüdafiə qüvvələri haqqında" qanununa əsasən, 1991-ci ilin noyabrında 22 sərhədyanı bölgədə yerli əhalidən könüllü ərazi özünümüdafiə batalyonları yaradıldı. Döyüş qabiliyyətinə malik olmayan, lazımı silah və sursatla təmin olunmayan və müdafiə taktikası seçməyə məcbur olan özünümüdafiə batalyonları erməni silahlı qüvvələrinin və müzdlü döyüşçülərin hücumlarının qarşısını ala bilmirdilər. Belə bir şəraitdə ermənilər sovet ordusu hərbiçilərinin köməyi ilə 1992-ci ilin yanvarında Kərkicahan, fevralda Malıbəyli, Quşçular kəndlərini ələ keçirib Xocalı və Şuşanı mühasirəyə aldılar. Şuşanı mühasirədən çıxarmaq üçün aparılan "Daşaltı" əməliyyatı uğursuz oldu. Qeyri-bərabər döyüşdə erməni terrorçuları Xocavənd rayonunun Qaradağlı kəndini ələ keçirib, 150-yə yaxın müdafiəçini və kənd sakinini vəhşicəsinə qətlə yetirərək, meylləri silos quyularına atdılar. Fevralın 25-i axşam saat 9-da erməni silahlı qüvvələri Xankəndidəki keçmiş sovet ordusuna məxsus 366-cı alayın və müzdlü quldurların köməyi ilə Xocalıya hücum edərək şəhəri işğal etdilər. Xocalı soyqırımında 613 nəfər öldürüldü, 487 nəfər yaralandı, 1275 nəfər əsir götürüldü, 8 ailə bütünlüklə məhv edildi, şəhər yandırıldı.

Xocalı faciəsindən sonra xalqın tələbi ilə Ali Sovetin fəvqəladə sessiyasında Ayaz Mütəllibov istefa verməyə məcbur oldu. 1992-ci ilin martında Şuşa artıq mühasirədə idi. 1500 nəfər döyüşçüsü olan Şuşa batalyonunda qalan 500 döyüşçü şəhərə hücum keçmiş 366-cı alayın köməyi ilə 6000 düşmən əsgəri, 72 tankla qeyri-bərabər döyüşə girdi. Döyüş zamanı 155 nəfər şəhid oldu, 167 nəfər yaralandı, 20 nəfər itkin düşdü. Mayın 8-də Şuşa süqut etdi.

Moskvanın dəstəyi ilə A.Mütəllibovun tərəfdarları Ali Sovetin 1992-ci il 14 may tarixli sessiyasında onu yenidən hakimiyyətə gətirdilər. Azərbaycan Xalq Cəbhəsi tərəfdarları və cəbhədən geri çağırıldığı hərbi qüvvələrin köməyi ilə Parlament binasını, Prezident sarayını və digər dövlət əhəmiyyətli məntəqələri ələ keçirdi. Ordunun Laçından çıxarılmasından istifadə edən düşmən mayın 18-də Laçını işğal edərək Qarabağla Ermənistan arasında

dəhliz yaratdı.

1992-ci il iyunun 7-də keçirilən seçkilərdə AXC-nin sədri Əbülfəz Elçibəy Prezident seçildi. Xalq Cəbhəsi-Müsavat cütü-yü dövründə respublikada siyasi və iqtisadi böhran dərinləşdi. 1992-ci il mayın 15-də SSRİ hərbi əmlakının bölüşdürülməsi haqqında "Daşkənd müqaviləsi"ne əsasən, Azərbaycana verilən silah və hərbi sursat əsasında ordunun təchizatı qismən yaxşılaşmışdı. Lakin Azərbaycana verilən texnikalar qəsdən sıradan çıxarılmış, işlək cihazlar sökülüb aparılmışdı. 1992-ci ilin yayında Azərbaycan Ordusunun uğurlu Ağdərə əməliyyatı nəticəsində Goranboy bölgəsinin işğal edilmiş torpaqları azad edildi. Xocavənd istiqamətində gedən döyüşlərdə də düşməne ciddi tələfat verildi.

Hökumətin Türkiyəyə meylini açıq nümayiş etdirməsi nəinki regionda maraqları olan Rusiya və İrən, hətta Qərb dövlətlərini də narahat etdi. ABŞ Konqresi 1992-ci ilin oktyabrında Azərbaycanı guya Ermənistanı blokada salmaqda günahlandıraraq, "Azadlığı Müdafiə Aktı"na Azərbaycan dövlət səviyyəsində hər cür yardım göstərilməsinə sət məhdudiyət

lər qoyan 907-ci düzəlişi qəbul etdi. Dövlət çevrilişi yolu ilə hakimiyyəti ələ keçirmək istəyənlər 1992-ci ilin sonu - 1993-cü ilin əvvəllərində hərbi qüvvələrimizi strateji əhəmiyyətli Kəlbəcərdən, az sonra Ağdərə bölgəsindən çıxardılar. 1993-cü ilin fevralında Ermənistan ordusunun və müzdlü əsgərlərin iştirakı ilə Ağdərə işğal edildi. Martin sonundan güclü atəşə tutulan Kəlbəcər 1993-cü il aprelin 3-də düşmən əlinə keçdi. Müxtəlif siyasi qüvvələrin döyüş bölgələrindəki təxribatları nəticəsində 1993-cü ildə Ağdam şəhəri (23 iyul), Cəbrayıl rayonu (18 avqust), Füzuli rayonu (23 avqust), Qubadlı rayonu (31 avqust) və Zəngilan (29 oktyabr) şəhəri işğal edildi. BMT Təhlükəsizlik Şurası tərəfindən Ermənistan hərbi birləşmələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnamə qəbul edilse də, Ermənistan tərəfindən icra edilmədi.

### Milli qurtuluş. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin yenidən Azərbaycan rəhbərliyinə qayıdışı. Milli dövlətçiliyə qarşı qəsdlərin qarşısının alınması

Müstəqilliyimizin ilk illərində ölkə hakimiyyətində siyasi böhran davam edirdi. Erməni vandallarının Azərbaycana qarşı yürütdüyü ərazi iddiaları zaman ötdükcə daha da dərinləşməyə başladı. Bədnam ermənilər xarici havadarlarının dəstəyi ilə silahlanmış quldur dəstələrinin təxribatı nəticəsində tarixi torpaqlarımızı işğal edirdi. Naşı, səriştəsiz hakimiyyət ölkəni daha da dərin uçuruma doğru aparırdı. Düşməndən müdafiə olunmaq üçün yaradılan özünümüdafiə dəstələri ilk vaxtlarda erməni silahlı quldur dəstələrinə qarşı fəal döyüşlərə də, sonradan pərakəndə vəziyyətdə öz "ağa"larının qanunsuz əməllərini icra etməyə başladılar. Həmin silahlı dəstələr vahid ordu rəhbərliyinə tabe olmaqdan müxtəlif yollarla imtina edirdilər. Müstəqilliyini yenidən bərpa edən respublikada rəhbərliyə yiyələnmək üçün ayrı-ayrı şəxslər və qruplar arasında mübarizə gedirdi. 1993-cü il iyunun 4-də Gəncədə polkovnik Sürət Hüseynovun nəzarətində olan hərbi hissənin hakimiyyətə itaətsizliyi ölkəni tamamilə xaos sürükləmişdi. Belə böhranlı və ağır vəziyyətdə ölkə vətəndaşları yeganə çıxış yolunu yenə də müdrik rəhbərinin hakimiyyət sükranının arxasına keçməsinə gördü. Bu təleyüklü sınaq anında xalqın çağırışına səs verən, dövlətin gələcək taleyinə biganə qalmayan böyük strateq Ulu Öndər Heydər Əliyev Bakıya dönərək, respublikada yaranmış hakimiyyət böhranının aradan qal-

dırılması istiqamətində əməli fəaliyyətə başladı. Ulu Öndərin bir qrup ziyalı ilə Gəncəyə səfər etməsi və heç bir riskdən çəkinməyərək, silahlanmış qüvvələrlə danışıqlar aparması vətəndaş müharibəsi təhlükəsinin qarşısının alınmasında mühüm addım olmuşdur. Bundan bir neçə gün sonra isə Ulu Öndər parlamentdə səslənən təkidli xahişləri, ən əsası xalqın istəyini nəzərə alaraq, özəmənkı Azərbaycan Respublikası Ali Sovetinin sədri vəzifəsinə seçilməsinə razılıq vermişdir. 1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyev Ali Sovetin sədri seçildi və həmin gün tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuşdur. Bu tarixi hadisə respublika həyatında xaos və anarxiyadan qurtuluşa doğru yeni mərhələnin başlanğıcı oldu.

Ulu Öndərin siyasi hakimiyyətə qayıdışından sonra ölkədə mövcud olan gərginlik tədricən aradan qalxmağa başladı. Qarabağda və Ermənistanla sərhəd boyu ərazilərdə gedən gərgin döyüşlər daha da intensivləşdi. Ulu Öndər cəbhədəki vəziyyətin ağırlığını görüb qəti, prinsiplial mövqe ortaya qoyaraq, 2 noyabr 1993-cü ildə radio və televiziya vasitəsilə xalqa müraciət etdi. Dövlət rəhbərinin bu müraciətindən sonra xalqın, torpağın təssübünü çəkən minlərlə qeyrətli oğul və qızımız Şəhidlər xiyabanında and içərək "Vətən uğrunda!", "Heydər baba yolunda!" şüarları altında Qarabağa, döyüşə yola düşdülər. Ulu Öndərin tez-tez ön cəbhəyə getməsi, döyüşən Azərbaycan əsgərləri ilə yanaşı sənğərlərdə olması, onların qayğı və ehtiyacları ilə maraqlanması, döyüşdə fərqlənənləri yerindəcə mükafatlandırması, döyüşçülərin qayğıları ilə yaşaması onlara yeni ruh yüksəkliyi vermiş və bunun məntiqi nəticəsi olaraq igid döyüşçülərimiz məkrli düşmənin hücumlarının qarşısını alaraq, cəbhədə əks-hücum əməliyyatları həyata keçirdilər. Füzuli rayonunun Horadiz qəsəbəsi və 22 kəndi, Cəbrayıl rayonunun bir yaşayış məntəqəsi azad edildi. Qarabağ bölgəsində gedən döyüşlərdə Azərbaycan Ordusunun əldə etdiyi uğurlar öz müsbət təsirini göstərdi və düşmən 1994-cü il mayın 12-də atəşkəsi imzalamağa məcbur oldu. Bu da ölkədə səbitliyin davam etməsi üçün mühüm şərt idi.

Müstəqil Azərbaycan dövlətinin qurucusu kimi milli dövlətçiliyimizin ideya əsasını məhz Ulu Öndər Heydər Əliyev yaratdı. Zaman keçdikcə onun necə uzaqgörən, müdrik rəhbər olduğunu görürük. 12 may 1994-cü ildə Ermənistanla cəbhədə uzun sürən atəşkəs elan etməklə, Qarabağ məsələsinin sülh, diplomatik yolla həll edilməsinin tərəfdarı olduğunu bildirmişdir. Ermənistan tərəfindən işğal edilən torpaqlar beynəlxalq aləmdə Azərbaycan ərazisi kimi tanınırdı.

Atəşkəs dövründə Azərbaycan Ordusu döyüş hazırlığını artırmaqla yanaşı, müasir silah və sursatla da təchiz olunurdu. Şübhəsiz ki, Ulu Öndərin apardığı müdrik siyasət nəticəsində müstəqilliyimiz qorunub, dövlətə xalqın birliyi təmin edilib.

Ulu Öndərin yolunu uğurla davam edən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində Zəfər qazanaraq, erməni işğalçıları kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ölkəmizin ərazi bütövlüyünə nail oldu.

Bu gün Azərbaycan qalib ölkə olaraq dünyadakı nüfuzunu daha da artırbsa, 44 günlük Vətən müharibəsi və post müharibə dövründə Azərbaycan Ordusunun, anti-terror əməliyyatı da daxil olmaqla, həyata keçirdiyi əməliyyatları sayəsində 30 ilə yaxın işğal altında qalan torpaqların düşmən tapdağından azad edibse, bu uğurları təməlinde Ulu Öndər Heydər Əliyev məktəbinin, uzaqgörənliyinin əsasları dayanmaqdadır. Bu əsaslar Azərbaycanın ötən onilliklərdə güclənməsinə, iqtisadi, diplomatik, hərbi sahədə irəliləməsinə şərait yaratdı və əlbəttə ki, Ulu Öndərin siyasi mücəssəməsi məhz bu günlər yaşadığımız Zəfər tariximizə həsablannmış uzun, çətin bir yolun keçidi idi.

İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsi



## Vətənpərvərlik tədbirləri davam edir



*Cari ilin tədbirlər planına uyğun olaraq, Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzi tərəfindən hərbi xidmətdə olan hərbi qulluqçuların vətənpərvərlik hissələrinin daha da yüksəldilməsi, onların döyüş əzminin artırılması və milli-mənəvi dəyərlərin geniş təbliği məqsədilə keçirilən tədbirlər davam etdirilir. Növbəti tədbir işğaldan azad olunmuş ərazidə yerləşən "N" hərbi hissəsində və hərbi hospitalda keçirildi.*

Tədbirlərdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Vətənimizin ərazi bütövlüyü, suverenliyi və müstəqilliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi, Dövlət Himni səsləndirildi. Mərkəzin təbliğat-təşviqat qrupunun üzvləri Nəzakət Məmmədova və Naibə Qurbanova Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin uğurla davam etdirdiyi, Vətənimizin bu gününə və nurlu gələcəyinə hesablanmış quruculuq strategiyasından, onun tarixi əhəmiyyətindən bəhs etdilər. Bildirdilər ki, Vətənin, xalqın, dövlətin gələcəyini həmişə uzaqgörənliklə düşünən tarixi şəxsiyyət Heydər Əliyev ölkəmizdə iqtisadi-siyasi, mədəni, elmi, hərbi sahələrdə əsaslı dönüş yaradaraq, xalqımızın həyat səviyyəsinin həmişə yüksəldilməsinə xidmət edən müttərəqqi islahatların həyata keçirilməsinin təməlini qoydu.

Böyük quruculuq, inkişaf, tərəqqi siyasəti Ulu Öndərin layiqli davamçısı Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən daha geniş miqyasda müasir dövrün tələbləri səviyyəsində davam etdirilir. Ölkəmizin hər yerində quruculuq, abadlıq işlərinin həyata keçirilməsinə xüsusi diqqət göstərilir. Bütün beynəlxalq qurumlarda, təşkilatlarda Azərbaycan uğurla təmsil olunur. Ölkəmiz dünyamiqyaslı tədbirlərin keçirildiyi məkana çevrilib. Bu da dövlət rəhbərliyinə, xalqımıza, Vətənimizə göstərilən böyük etimaddır.

Sonra mərkəzin əməkdaşları cəmiyyətlə ordu arasında əlaqələrin möhkəmləndirilməsinə xidmət edən "Əsgərə məktub" layihəsi haqqında danışdılar. Qeyd olundu ki, layihə istər geniş ictimaiyyət, istərsə də hərbi qulluqçular tərəfindən həmişə böyük rəğbətlə qarşılanır. Müxtəlif bölgələrdən əsgərlərə ünvanlanan məktublar onlarda xoş əhval-ruhiyyə yaradır. Vətən qoruyucuları valideynlərinə qürur dolu məktublar ünvanlayırlar.

Əsgərlər arasında vətənpərvərlik mövzusunda keçirilən viktorinalar, disputlar, müxtəlif oyunlar da maraqla qarşılandı. Fərqlənənlərə "Xarıbülbul" və "Bayraq" döş nişanları təqdim olundu. "Vətən uğrunda" ansamblının üzvü Təbriz İsmayılovun qədim musiqi alətimiz olan sazda ifa etdiyi "Cəngi", "Misri" və digər havalar tədbir iştirakçılarında xoş təsir bağışladı. Sonda əsgərlərimiz hər zaman Vətənə, xalqa sdaqətli olacaqlarını, ölkəmizin ərazi bütövlüyünü, suverenliyini göz bəkəkləri kimi qoruyacaqlarını bildirdilər.

İstefada olan polkovnik əlavə edib ki, İran və Rusiya ilə qarşıdurma vəziyyətində olan Qərbin Cənubi Qafqazdakı hərbi mövcudluğu regiona gərginlik, qeyri-müəyyənlik vəd edir. Bu isə bütün region dövlətləri kimi, Ermənistanın öz mənafeyinə də ziddir.

**Mübariz MUSAYEV**  
"Azərbaycan Ordusu"



Ordu sıralarına daxil olan hər bir əsgər sıra hazırlığını mükəmməl şəkildə mənimsəməli, nəzəri və praktiki cəhətdən dərinlən öyrənməlidir. Çünki intizam sıradan başlanır. Bəli, o sırada ki, mətin addımlarla irəliləyən minlərlə Vətən övladı Azərbaycanımızın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü uğrunda döyüşlərə atıldı, torpaqlarımızın azadlığı naminə canından keçərək, şəhidlik zirvəsinə ucaldı. Onlar suverenliyimiz, ərazi bütövlüyümüz uğrunda mübarizəyə hər an hazır olduqlarını dayandıqları sıralarda bildirmişdilər. O sırada ki, qəhrəman Əhmədler, Mübarizlər, Muradlar, Samidlər, Orxanlar qürurla addımlamışdılar, yağı düşməne qarşı Vətənimizin müdafiəsinə qalxmışdılar. Bu gün o sıra müqəddəsdir. Onların müqəddəs ənənələri davam edir. Sıralar hər zaman yenilənir...

"N" hərbi hissəsinin ərazisinə daxil olduqda Hərbi And içərək ordu sıralarına yenidən qəbul olunmuş gənc əsgərlərimizin əzmliliyini əslənini eşitdik. Qürurverici anlar yaşadığımız. Onlar növbəti sıra ha-

### Sıra hazırlığı

## Hərbi xidmətdə intizam sıradan başlanır

zırlığının fənn və üsullarını, nəzəri, həmçinin praktiki elementlərini icra edirdilər. Əsgərlər ayaqlarını eyni vaxtda yerə vurur və bundan yaranan səs dalğası ətrafı bürüyürdü. Verilən komandalar cəld yerinə yetirilir, nizamlı şəkildə sağa-sola, geriye dönmə hərəkətləri praktiki olaraq icra olunurdu.

Müşahidələrimiz onu göstərdi ki, əsgərlərimizin bütün hazırlıqları kimi, sıra hazırlıqlarında da müxtəlif məzmunlu dərsləri çox səmərəli keçir. Onlar mövcud əyani vasitələrdən, tədris imkanlarından yetərincə bəhrələnilir. Ders prosesində hərbi rəhbərdən sıra hazırlığı ilə bağlı bütün mövzuları incələklərinə qədər hərtərəfli öyrənirlər. Buradan aydın olur ki, əsas məqsəd şəxsi heyətdə döyüş verdişlərini aşılamaq və mənəvi-psixoloji ruh yüksəkliyi yaratmaqdır.

Yaxşı bilirik ki, hərbi xidmətin ən mühüm və vacib



şərtlərdən biri intizamdır. Öyrənirik ki, hər gün yeni mövzunu əhatə edəcək dərse başlayan hərbi rəhbər əvvəlcə bu sıralarda vaxtilə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən igid oğullarımızın qürurla, əzmlə dayandıqlarından və sıranın müqəddəsliyindən danışır. Ümumiyyətlə, sıra hazırlığı dərslərində şəxsi he-

yətə silahsız və silahla sıra hərəkətləri, yerini, bölmə və hissələrin piyada, eyni zamanda, nəqliyyat vasitələrində sıralarını, əsgəri salamlama qaydalarını, sıra baxışının keçirilməsini, hərbi qulluqçuların düzülüşdən qabaq və sırada vəzifə borclarını, sıra hazırlığına olan tələbləri, habelə yerdəyişmə qaydaları öyrədilir. Bugünkü keçirilən

## Ermənistan Cənubi Qafqazı Qərbin plasdarmına çevirməyə çalışır

Ermənistan Avropa İttifaqı missiyasını, Fransa və ABŞ hərbi təlimatçılarını regiona cəlb etməklə Cənubi Qafqazı faktiki olaraq Qərbin plasdarmına çevirməyə çalışır.

Bunu AZƏRTAC-a açıqlamasında Mühərribə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, istefada olan polkovnik Cəlil Xəlilov deyib.

O qeyd edib ki, Vətən müharibəsindən sonra kənar qüvvələri həvəslə Ermənistanla dəvət edən İrəvan, bununla regionda hərbi-siyasi status-kvonu süni şəkildə dəyişməyə çalışır: "Təbii ki, İrəvanın Qərbi Ermənistanla dəvət etməsində məqsəd regionda möhkəmlənməyə çalışsan bu qüvvələr vasitəsilə bölgədə qüvvələr nisbətini dəyişmək, onların dəstəyi ilə nəyə isə nail olmaqdır. Halbuki, Ermənistanı həvəslə silahlandırmaq və ona dəstək karakterli bəyanatlar verən dövlətlərin əsl niyyəti sadəcə, regionda möhkəmlənməkdən, öz maraqlarını təmin etməkdən ibarətdir. Bunun xaricində Ermənistan və onun aqibəti heç kim üçün maraqlı deyil. İrəvan isə bu həqiqəti anlamaq və qəbul etmək iqtidarında olmadığı üçün Qərbin hər bir avantürasına dəstəkləyir, bunu ona verilən qiymət hesab edir.

Düşünürəm ki, Ermənistanın kənar gücləri, təxribatçı qüvvələri bölgəyə gətirməsi yalnız ölkəmizin deyil, bütün region dövlətlərinin maraqlarına ziddir. Buna görə də rəsmi İrəvanın bu siyasətinə bütün region dövlətləri etiraz etməli, bu siyasətdən imtina etməsi üçün İrəvana təzyiqlər göstərməlidir", - deyir C.Xəlilov bildirib.

İstefada olan polkovnik əlavə edib ki, İran və Rusiya ilə qarşıdurma vəziyyətində olan Qərbin Cənubi Qafqazdakı hərbi mövcudluğu regiona gərginlik, qeyri-müəyyənlik vəd edir. Bu isə bütün region dövlətləri kimi, Ermənistanın öz mənafeyinə də ziddir.


dərsin mövzusu əsgəri salamlama, reise yaxınlaşma, hərəkətdə dönmələr və digər sıra elementlərinin praktiki olaraq yerinə yetirilməsidir. Müşahidələrimiz onu da təsdiqlədi ki, sırada dayanan şəxsi heyət verilən tapşırıqların öhdəsindən bacarıqla gəlir.

Sıra hazırlığının elementlərini uğurla yerinə yetirən əsgərlərdən Orxan Ələkbərov, Pərviz Məmmədov, İlkin Nəcəfəliyev, Cavad Məmmədli və başqaları ilə söhbətimiz zamanı aydın oldu ki, onların hər birinin qəlbində sonsuz Vətən sevgisi var. Hərbi xidmətin bütün sirlərinə dərinlən yiyələnməklə, vəzifə borclarını layiqincə yerinə yetirməklə doğma Vətənimiz Azərbaycanın keşiyində əzmlə, fəxrle dayanacaqlar. Onlar Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə tarixi və əzəli torpaqlarımızı düşmənin işğalından azad edən, üçrəngli bayrağımızı o ərazilərimizdə dalğalandıran qalib Azərbaycan Ordusunun sıralarında hərbi xidmət keçməkdən qürurludurlar.

**Lalə HÜSEYNOVA**  
"Azərbaycan Ordusu"



## Türkiyə səmaları "Polad qübbə" vasitəsilə qorunacaq



Türkiyə tarixinin ən böyük addımlarından biri olacaq "Polad qübbə" hava müdafiəsi sistemi layihəsinin icrasına başlayır.

AZƏRTAC xəbər verir ki, Türkiyənin yerli şirkətləri tərəfindən son zamanlarda hazırlanan yeni nəsil sistemlər vasitəsilə unikal bir qalxan yaradacaq "Polad qübbə" ölkəyə qarşı havadan təhdidləri aradan qaldırmaq məqsədi daşıyır.

Fərqli keyfiyyət və güclərə malik hərbi texnikanı bir araya gətirəcəyi üçün "sistemlər sistemi" olaraq xarakterizə edilən layihəyə Türkiyənin texnologiya sahəsi üzrə flaqmanları olan "ASELSAN" və "ROKETSAN" şirkətləri, həmçinin bir sıra müvafiq təşkilatlar cəlb edilib. Onlar tərəfindən hazırlanan yerli sistemlər süni intellektdən istifadə edilərək bir-biri ilə inteqrasiya olunacaq.

Layihədə ASELSAN tərəfindən hazırlanmış hər cür hava şəraitinə uyğun özüyəriyən zenit silahı - QORQUT, hava hücumuna qarşı avtonom raket sistemi - HİSAR-A+, hava müdafiə sistemi - GÖKDEMİR,

hava və quru təhlükələrinə qarşı hazırlanan GÖKER silah sistemi, mobil lazer silah sistemi - GÖKBERK, qırıcı təyyarələrdən qanadlı raketlərə qədər geniş spektrli təhlükələrə qarşı orta hündürlükdə hava hücumundan müdafiə raket sistemi - HİSAR-O+ və daha bir hava müdafiə sistemi - SİPER istifadə ediləcək.

"Polad qübbə" layihəsində, həmçinin "ROKETSAN" istehsalı lazer sistemi ilə təchiz edilmiş minimikro toplu pilotsuz hava vasitələrini təhlükəsiz məsafədə zərərsizləşdirə bilən - ALKA, mobil hava hücumundan müdafiə sistemi - BURÇ, hava hücumundan müdafiə raket sistemi - SUNGUR, dəniz vasitələrinə qarşı yer səthinə yaxın və ya yüksəkdən təhlükə yaradacaq texnikaları aradan qaldıracaq, elektron hücumu dayırıqlı raket sistemi - LEVENT, müxtəlif raket və hərbi aviatexnikaya qarşı hazırlanan HİSAR raket ailəsi və uzunmənşilli regional hava müdafiə sistemi - SİPER kimi müasir texnikalar da yer alacaq.

TÜBİTAK SAGE sistemlərin mü-

həndislik və prototip istehsalı əhatə edən tədqiqat, təkmilləşdirmə, ölçmə, sınaq və rabitə fəaliyyətlərini həyata keçirir. SOM, BOZOK kimi raketlərdən dəqiq istiqamətləndirmə dastlarına qədər müxtəlif sistemlər istehsal edən institut isə Türkiyə səmalarının müdafiəsinə GÖKDOĞAN və BOZDOĞAN kimi yerli raketlərlə töhfə verir. TÜBİTAK SAGE, eyni zamanda, hərbi xüsusiyyətlərə malik global yerləşdirmə sistemi KAŞIF, KKS Antenna və ATLAS ətalət ölçmə qurğusu kimi elektron sistemlərlə də Türkiyənin müdafiə sahəsində əsas yerlərdən birini tutur. Bu sistemlərin də layihənin icrasında iştirakı planlaşdırılır.

Türkiyənin yerli silah istehsalçılarından olan "Maşınqayırma və Kimya Sənayesi Müəssisəsi"dir (MKE). Müəssisə Türkiyə Silahlı Qüvvələrinin hər cür silah-sursat, raket və texnika ehtiyaclarını qarşılıyır. Ölkənin müdafiəsində qalxan rolunu oynayan MKE istehsalı yaxın hava hücumundan müdafiə və raket sistemləri kimi texnoloji məhsulların da "Polad qübbə"də istifadəsi gözlənilir.

Sözgedən müdafiə sisteminin əsasını təşkil edəcək amillərdən biri də süni intellektir.

Layihə barədə danışan Türkiyə Respublikasının Prezident Administrasiyasının Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün bu məqama aydınlıq gətirib. O deyib ki, "Polad qübbə" layli hava hücumundan müdafiə sistemləri ilə bütün sensor və silahların bir şəkəbə qurulduğu altında inteqrasiya olunmuş şəkildə işləməsi, eləcə də orta hava rəsinin yaradılması, real vaxt rejimində əməliyyat mərkəzlərinə çatdırılması və süni intellekt dəstəyi ilə qərarvericilərə ötürülməsini təmin edəcək.

Ölkə səmalarındə oynayaçağı qalxan rolunda əlavə, qübbə düşmən elementləri üçün bir növ maneə olacaq.

## Sən də şəhidliyi ucaltdın, qardaş...

### Fərid Şərifov

Şəhid dostum Rəcəb Məmmədovun xatirəsinə

Uzaq bir yol seçdin dönməmək üçün,  
Yolundan çəkildi hər qaya, hər daş.  
Sən canından keçdin bu Vətən üçün,  
Sən də şəhidliyi ucaltdın, qardaş.

Gözəl bir ad gəlib sənə Vətəndən,  
Tanrı verdiyinə gözəl deyirsən.  
Nə gözəl adın var - qəlbi kövrəldən,  
Sən də şəhidliyi ucaltdın, qardaş.

Köksünü döyüşdə sipər edənlər  
Qorxmadı ömrünü itirəcəkdir.  
Vətəni uğrunda öndə gedənin  
Yerində min oğul bitirəcəkdir.

Səbrinə şahidəm, şəhid doğması,  
Şəhidlik ən gözəl bölümdən keçir.  
Yaşanan ömürlər Vətən üçündür,  
Bizim də yolumuz ölümdən keçir.

## İdman

Azərbaycanın iki güləşçisi dünya çempionatında medal qazanıb



60 KÜSÜR  
10 SİBERİYƏ

İordaniyanın paytaxtı Ammanda keçirilən U-17 dünya çempionatına yekun vurulub.

Son yarış günündə Azərbaycanın sərbəst güləşçiləri 1 gümüş və 1 bürünc medal qazanıb.

Rəvan Həsənzadə (45 kq) gürcüstanlı Levan Nozadzeyə (tuş), monqolustanlı Oçirxu Badarxa (6:3) və belaruslu Kiril Nikitsikə (12:2) qalib gələrək yarımfinala yüksəlib. Finalın bir addımında iranlı Amirabbas Ramezanibazarmahallehə 2:4 hesabıyla məğlub olan Rəvan bürünc medal uğrunda görüşdə qazaxıstanlı Bekzat Amangeldini "tuş"la üstələyərək fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.

Hüseyn İsmayilov (60 kq) britaniyalı Danuş Jovkara (4:1), iranlı Fərhad Xateriyə (3:2) və ermənistanlı Hayk Avanesyana (4:2) qalib gələrək finala yüksəlib. Son görüşdə qırğızıstanlı Omurbek Uluya 1:5 hesabıyla məğlub olan Hüseyn gümüş medalı qazanıb.

Beləliklə, Azərbaycan millisi dünya çempionatını 1 gümüş və 3 bürünc medalla başa vurub. Bundan əvvəl isə Hüseyn Hüseynova (55 kq) Muxamad Qantemirov (110 kq) dünya üçüncüsü olub. Yığmamız 77 xalla komanda hesabında ilk "5-lik"də qərarlaşıb.

Çempionlar Liqası: "Araz-Naxçıvan" qrupda ikinci yeri tutub

Azərbaycanın futbol üzrə UEFA Çempionlar Liqasındakı təmsilçisi "Araz-Naxçıvan" ilkin mərhələdə sonuncu oyununa çıxıb.



H qrupunda yer alan ölkə çempionu İsveçin "Uddevalla" kollektivi ilə qarşılaşıb.

Udevalla şəhərində yerləşən "Agneberghallen" zalında keçirilən görüş meydan sahiblərinin 4:3 hesablı qələbəsi ilə başa çatıb.

Bununla da qrupu 9 xalla birinci pillədə tamamlayan "Uddevalla" əsas mərhələyə yüksəlib. Vitali Borisovun baş məşqçisi olduğu kollektiv isə 6 xalla ikinci yeri tutaraq mübarizəni dayandırılıb.

Qeyd edək ki, "Araz-Naxçıvan" ilk iki turda müvafiq olaraq "Sparta Belfast"ı (Şimali İrlandiya) 7:1, "Sillamae Silla"nı (Estoniya) isə 7:0 hesabı ilə məğlub edib.

AZƏRTAC-in materialları əsasında

Mayor Həsənov Orxan Yasin oğluna verilmiş MN № 0049972 nömrəli zabitin şəxsi vəsiqəsi itdiyi üçün etibarsız sayılır.

Mehtiyev Cabir Musa oğluna verilmiş MV № 147552 nömrəli müharibə veteranı vəsiqəsi itdiyi üçün etibarsız sayılır.



Almaniya Litvada hərbi bazasının tikintisinə başlayıb

İkinci Dünya müharibəsindən sonra Almaniyanın xaricdə ilk daimi hərbi bazasının tikintisinə başlayıb.

Bu barədə "Financial Times" nəşri məlumat yayıb. "Litvada Belarusla sərhədin yaxınlığında 2027-ci ilə qədər təxminən 4 min Bundesver əsgərinin yerləşəcəyi yeni kazarmalarda tikinti işlərinə başlanılıb", - deyər qəzet bildirir.

Alman mediasının məlumatına görə, Litvada döyüş briqadasının yerləşdirilməsi Almaniya təxminən 11 milyard avroya başa gələcək. Bu məbləğin bir milyard illik əməliyyat xərclərinə, dörd milyard zirehli texnika alınmasına, altı milyard isə infrastrukturun tikintisinə və digər xərclərə yönəldiləcək.

2023-cü ilin dekabrında Litvanın və Almaniyanın müdafiə nazirləri Vilnüsədə Almaniya briqadasının 2027-ci ilə qədər Litvada yerləşdirilməsinə dair fəaliyyət planı imzalayıblar. Litvalı nazir deyib ki, əsas birləşmələrin yerləşdirilməsi 2025-2026-cı illərdə baş verəcək və "2027-ci ildə alman

## Xəbərlər: hadisələr, faktlar

briqadası Litvada tam əməliyyat hazırlığına nail olmalıdır". Beş min alman hərbiçisinin ailələri ilə birlikdə respublikaya gələcəyi gözlənilir.



Türkiyənin 17 vilayətində İŞİD ilə əlaqədə şübhəli bilinən 65 nəfər saxlanılıb

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya cümə günü, avqustun 23-də ölkənin 17 vilayətini əhatə edən növbəti antiterror əməliyyatının başa çatdığını elan edib.

Nazirin sosial şəbəkələrdəki paylaşımında deyilir ki, "GÜRZ-9" kod adlı əməliyyat beş gün davam edib və hüquq-mühafizə orqanları əməkdaşlarının bütün hərəketləri Ankaranın Mərkəzi Təhlükəsizlik İdarəsi tərəfindən koordinasiya olunub.

Antiterror əməliyyatı İstanbul, Ankara, Malatya və Sivas kimi böyük vilayətləri də əhatə edib.

"Ümumilikdə, İŞİD terror təşkilatı ilə əlaqədə şübhəli bilinən 65 nəfər barəsində həbs qətimkan tədbiri ilə bağlı qərar veriləcək", - deyər Yerlikaya bildirib.



Anjey Duda: Polşa 23 min ukraynalı hərbiçiyə təlim keçib

Polşa Ukrayna Silahlı Qüvvələrinin 23 min hərbi qulluqçusuna təlim keçib. Bu barədə Polşa Prezidenti Anjey Duda Kiyevdə Ukrayna lideri Volodimir Zelenski və Litvanın Baş naziri İnqrida Şimonite ilə birgə mətbuat konfransında bildirib.

Duda əlavə edib ki, Varşava Kiyevə hərbi dəstək verməkdə davam edəcək, həmçinin Ukraynanın Aİ və NATO-ya daxil olmasını təşviq edəcək.

Mayın sonunda Polşa Müdafiə Nazirliyinin rəhbəri Vladislav Kosinyak-Kamiş bildirmişdi ki, Avropa İttifaqının müvafiq missiya çərçivəsində hazırlamağı öhdəsinə götürdüyü bütün Ukrayna hərbiçilərinin üçdəbiri Polşada təlim keçib.

Aİ yayın sonunadək Ukrayna Silahlı Qüvvələrinin 60 min əsgərinə təlim keçmək niyyətindədir.

AZƏRTAC-in materialları əsasında

Baş redaktorun müavini  
mayor  
Məhəmməd NƏSİRLİ

### Telefonlar

Baş redaktor: (012) 510-71-97 (faks);  
Baş redaktorun müavini: (012) 510-64-27;  
Məsul katib: (012) 510-71-98;  
Məktublar şöbəsi: (012) 510-64-28.

### Ünvanımız

Bakı şəhəri, Yasamal rayonu,  
Şəfaət Mehdiyev küçəsi 144,  
"Qızıl Şərq" hərbi şəhərciyi

### Qəzetin hesabı

Nərimanov Rayon Xəzinədarlığı  
Kod: 200189  
VÖEN: 1500428611

"Azərbaycan Ordusu" qəzeti kompüter mərkəzində şəhifələndirərək həftədə iki dəfə (III və VI günlər) Müdafiə Nazirliyinin Hərbi Nəşriyyatının mətbəəsində hazırlanmış diapozitivlərdən çap olunur. Təqdim edilən əlyazmalara rəy verilmir, müəllif qaytarılmır. Qəzet Müdafiə Nazirliyinin rəsmi internet sahifəsindən (www.mod.gov.az) oxuya bilərsiniz.

### Növbətçi

Lalə HÜSEYNOVA

Lisensiya № 361  
Sifariş № 513  
Nüsxə 2000